

Ölkəmizdə koronavirus təhlükəsinə qarşı ciddi tədbirlər görülür

Çində koronavirus epidemiyasının təhlükəli miqyas almağa başladığı ilk gündən ölkəmizdə əhalinin təhlükəsizliyini maksimum təmin etmək üçün lazımi işlər görülür. Xüsusilə son günlər bütün istiqamətlərdən Azərbaycana gələn sərnشینlər ciddi yoxlanılır və xoşbəxtlikdən bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb.



Qeyd edək ki, Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə bu il yanvarın 28-də Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılmış, yanvarın 30-da epidemiyaya qarşı fəaliyyət planı təsdiqlənmişdir.

Sənəddə qeyd edilir ki, son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid

məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib.

Məlumat üçün bildirək ki, bu il fevralın 22-dən başlayaraq, sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb. Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına da nəzarət gücləndirilib. Yüklərin ölkəyə

girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.

İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti təxirə salmaq tövsiyə olunur. Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsu-

si nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə koronavirusla bağlı müvafiq tapşırıqlar verib. Nazirliyin tapşırığında deyilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrinin sanitar-epidemioloji vəziyyətinə həssas yanaşma tələb edir. Bu baxımdan, tabeliyindəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Qeyd olunan vəziyyət nəzərə alınaraq, ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında fəal maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına aid baxışın keçirilməsi, belə əlamətlər

müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi və sair mühüm tədbirlər nəzərdə tutulub.

Koronavirusla bağlı Azərbaycan idmançılarının hər hansı beynəlxalq yarışlarda iştirakı ilə bağlı məhdudiyyətlər varmı? Gənclər və İdman naziri Azad Rəhimov bu məsələ ilə bağlı deyib: "Hazırda ölkələr belə bir məhdudiyyət tətbiq edirlər. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra "Tokio-2020" Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq".

Bu arada Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin mütəxəssisləri-Aytac Nəsirli, Cəlalə Həsənova Xəzər Universitetində müəllim və tələbələr üçün koronavirus infeksiyası haqqında tanıtıcı təqdimat keçiriblər.

Təqdimatı departamentin rəhbəri Asəf Ömərov koronavirus infeksiyası, onun epidemiologiyası, etiologiyası, patogenezi, simptomları, laborator diaqnostikası, profilaktikası, müalicəsi haqqında məlumat verməklə, qonşu ölkələrdə baş vermiş alovlanma hallarının, xəstəliyin son statistik məlumatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Koronavirus təhlükəsi turizm sektoruna da ciddi təsir göstərir. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, koronavirusla bağlı dünya üzrə səyahətlərin azalması prosesi gedir. İnsanlar artıq hər hansı ölkədən deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər. Koronavirus, təbii ki, turizm bazarımıza mənfi təsir edəcək. Amma bu təsirin hansı həcmdə olacağını demək çətinidir. K.Quluzadə, həmçinin turizm şirkətlərinə koronavirus yayılan ölkələrə gedənlər və bu ölkələrdən gələnlərin təlimatlandırılması ilə bağlı göstərişin verildiyini də qeyd edib.

Xoşbəxtlikdən, Azərbaycanda koronavirus aşkarlanmayıb. Lakin, Azərbaycan dünyadan təcrid deyil və ölkə vətəndaşları beynəlxalq problem olan epidemiyanın təsirinə məruz qala bilərlər. Bunun üçün hər birimiz maksimum dərəcədə ehtiyatlı olmalı, heç bir təlaşa düşməməliyik.

M.HACIXANLI, "Xalq qəzeti"